

*Sülh - əmin-amanlıq, qurub-
yaratmaq, dinclik, sosial, iqtisadi və
mədəni inkişaf. Sülhün carçıları
isə gələcəyimiz olan
uşaqlardır. Yəni uşaqlar daim açıq
səma altında azad, sülh və əmin-
amanlıq şəraitində, atalı-analı
yaşamaq arzusunda olublar.
Sülh – azadlıq, bərabərlik və ədalət
Sülh – hər bir cəmiyyətin,
ümumiyyətlə, bəşəriyyətin ən çox
arzu etdiyi dəyərlərdən biri.
Sülh – poeziyamızın daimi
mövzusu.
Sülh bəşəri rəmzə çevrilərək
insanların arzu etdiyi və can atdığı
bütün müsbət keyfiyyətləri özündə
birləşdirən bir məfhumdur.*

Ünvan: Səməd Vurğun 88.

Telefon : (012)597-08 -79

Saytımız : www.clb.az



Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi



F.Köçərli adına Respublika
Uşaq Kitabxanası



*Sülh-həyatın mənası,
Anaların laylası.
Körpələrin səsidir!*

Bakı-2017

Kitablarda

Avropa şurası və Azərbaycan : Sülh, əmin-amanlıq və demokratiya naminə. - Bakı : [s. n.], 2001. - 239 s.

Hüseynova İ. Heydər Əliyev və Qafqazda sülh prosesi : Ali məktəblər üçün dərslik. - Bakı : Çəşioğlu, 2008. - 672 s. : xəritə, rəngli foto, foto. 21 sm + 1 el. opt. disk (CD-ROM).

İbadov R. Avropa İttifaqının əsasları. - Bakı : Rza İbadov, 2004. - 212 s.

XXI Əsrə Sülh Körpüsü : Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının İstanbul Zirvə görüşü ilə əlaqədar Türkiyəyə səfəri 17-20 noyabr 1999-cu il. - Bakı : [s. n.], 2000. - 212 s.

Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular : Azərbaycan Respublikası Təhsil Nazirliyinin 5 noyabr 2009-cu il tarixli 1231 sayılı əmri ilə dərs vəsaiti kimi təsdiq edilmişdir / Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombusman). - Bakı : [s. n.], 2009. - 288 s.

Sülh və təhlükəsizlik naminə : Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin NATO-nun 50 illik yubileyi ilə əlaqədar Amerika Birləşmiş Ştatlarına səfəri (22-27 aprel 1999-cu il). - Turkiye : Nurol printing & Packaging industry inc., 2000. - 231 s.

Vaal T (De). Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaşı yollarında .. - Bakı : İlay MMC, 2008. - 344 s. : rəngli foto.

Yurdda sülh, cahanda sülh uğrunda : Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyəyə işgüzar səfəri 31 oktyabr-2 noyabr 1999-cu il. - Turkiye : Nurol printing & Packaging industry inc., 2000. - 257 s. : rəngli foto.- Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1999-cu il Atatürk Beynəxalq Sülh Mükafatına layiq görülmüşdür.

Dövri mətbuatda

Abdullayev M. Azərbaycanın bu günü və gələcəyi üçün heç bir təhlükə yoxdur : Prezident İlham Əliyev: Azərbaycan çox təhlükəsiz ölkədir, əhalimiz sülh, əmin-amanlıq şəraitində yaşayır və gələcək inkişaf üçün də yaxşı perspektivlər var // Yeni Azərbaycan. - 2017. - 23 avqust. - № 151. - S. 2.

Cəfərli R. İlham Əliyev dünyanı sülhə, İslam ölkələrini isə həmrəyliyə çağırır : IV İslam Həmrəyliyi Oyunlarına 33 gün qaldı // Azərbaycan : qəzet. - 2017. - 9 aprel. - № 73. - S. 1.

Cəfərli S. Sülhə məhəbbət. müharibəyə nifrət : Gənclər vətənpərvərlik ruhda tərbiyyə olunurlar // Azərbaycan Müəllimi. - 2017. - 4 avqust. - № 29. - S. 6.

Hacalıyev E. Tolerantlığın və multikulturalizmin Azərbaycan modeli : Prezident İlham Əliyevin İslam həmrəyliyinin möhkəmləndirilməsi

təşəbbüsü dünyada sülhün, əmin-amanlığın bərqərar olunması üçün mühüm imkanlar açır // Azərbaycan : qəzet. - 2017. - 26 may. - № 112. - S. 1, 5.

Xudiyev N. İslam həmrəyliyi birlik, əməkdaşlıq və sülhə çağırış missiyasına xidmət edir // Xalq qəzeti. - 2017. - 2 may. - № 92. - S. 8.

Mirzəbəyli İ. İlk respublikamız demokratik dəyərlərə, insan hüquqlarına, sülh və əmin-amanlığa zəmin yaradan dövlət kimi tarixə düşmüşdür // Xalq qəzeti. - 2017. - 26 may. - № 112. - S. 5.

Bədii ədəbiyyat

Ağ göyərçin : Azərbaycan nağılı = The white dove : An Azerbaijani fairy tale. - Bakı : Tutu Uşaq Mədəniyyət Mərkəzi, 2002. - 16 s. - (Yurdun Nağıl Bağı).

Bünyadzadə A. Şirniyyat atan silahlar // Üç nağıl. - Bakı : Təhsil, 2009. - S. 6-9.

Cəmil Ə. Göyərçin : şeir // Şeirlər və məqalələr. 2 cildə. - Bakı : Şərq-Qərb, 2015. - C.1. - S.185.

İbrahimova G. Sülh nəğməsi [Elektron resurs]. Disk 12 : Şeirlər, nağıllar və hekayələr. - Bakı : [s. n.], 2015. - 1 el. opt. disk (CD-DA).

Səfərova N. Sülh quşu // Ömrümün əvəzsiz vəfadarı : poeziya. - Bakı : MBM, 2015. - S.76-80.